

Rus-sovet tarixçiləri ümumiyyətlə bu barədə danışmağı sevmirlər. Cox az adam bilir ki, 1941-ci ildə mühərbiə başlayana qədər faşist Almaniyasının müdhiş gestaposunun, SS-in zabitləri Moskvada sovet çekistlərindən dars alırdılar. Qisamüddəti kurslarda və xüsusi təlim mərkəzlərində almanın sovet çekistlərindən məhkumlardan lazımi ifadələrin alınması "texnologiyası" və başqa bədnəməmələri öyrəndirdilər. Cox keçməyəcək ki, nasist cəlladlar sovet çekistlərindən öyrəndiklərini həbs edilmiş antifaşistlərin üzərində sınaqdan çıxaraçaqdılar...

İndi özünüz təsəvvür edin, görün Sovet dövlətinin Xalq daxili işler komissarlığı necə təşkil idi ki, Avropanı lərziye salan faşistlər, ondan dars alırdılar, onu özərlərə örnek sayırdılar. Əməllərinə görə gestaponu arxada qoyan sovetin təhlükəsilik xidməti Uzeyir bayın özü, Parisde yaşayan müsavatçı qardaşı Ceyhun bay haqqında hər şeyi bildirdi. O illərdə qohum-aqrabənin xaricdə olması nəsil üçün böyük bəla sayıldı.

Uzeyir bay sovet hakimiyətindən her cür emanatlı ordu-medala, fəxi adə laiyq göründü, hətta Stalinin özü onu hamidan fərqləndirdi, amma Ceyhun bayın mühacirətə olmasının "danos" yazanların əllərində güclü "kozır" idi. Mən həle kisinin publisistikasından danışmam.

Dövrün amansız qanunlarına görə Uzeyir bayın dini-məz-söyləməz güllələnməsi üçün "qanuni" esaslar vardı.

Kremlye ziyafət zamanı Stalinin Uzeyir bayın qolunu gırıb, sonra da yanında oturtması da az rol oynamadı. Bədxahlar bir müddət susdular... Uzeyir bayın sonralar daha kiminin sayasında xəta-bələdan uzaqlaşdırılmışdır, barədə görkəmli tədqiqatçıımız rəhmətlik Teyyub Qurban da et-təraflı yazıb.

Dəqiq məlumdur ki, Xruşsov-Mikoyan bandasının planauyğun tərzdə ləkəleyib məhv etdikləri M.C.Bağirov Uzeyir bayı zaman-zaman fəhş və itifalarlardan qoruyub. Amma "danos" yazanlar "savab" əməllerindən usanmayıblar.

"Danosbazlar" konservatoriyaya və mədəniyyət işləri ilə məşğıl olan idarələrə çoxdan kük salmış ermənilər və Uzeyir bayın sayasında cörek yeyisi olmuş bizim nankorlar idi. Bunların adları, kiimilərə də mənə belidir. Hər şeyi açıb tökməyə başlaşan əlam bir-birinə dəyəcək. Eşidəcəyiz də bunlar olacaq: "Əşş, olan olub, keçən keçib!", "Ada-



...90-ci illerin evvəllərində canavarlar "Heyratm" xırda oxuyaşanda kiçələrdə camaat ayaq saxlardı, çoxunun riqətdən gözü yaşardı. Bu misilsiz musiqi abidəsinə ancaq meşhur "Çənlivelin" havası ilə müşqayise etmək mümkündür. Hansı xain bunun üzərinə qadağa möhürü-n vurub?

"Allah mənə övlad vermədi. Övladlarım mənim əsərlərimdir, hələ mən sağ ola-ola onların başlarına belə oyun getirirsənizsə, təsəvvür edirəm mən ölen-dən sonra ne olacaq" - bu ürək ağrısından sözler Uzeyir bayə məxsusdur. Yazmışam, demişəm, ölüne qədər də deyəcəyəm, nankorluq, unutqanlıq, mənəsiz xudbiilik qanımızdadır.

Uzeyir bay sağ olsayıd, imkan verədi ki, siyasi məzhebəci-

# Üzeyir bayın müsiqisinə qənim kəsildənlər...

Bunu ancaq Azərbaycanın düşmənləri edə bilərlər

min inanlığı gəlmir". "Biz elə dədə-babadan yaxşı adamların qədir-qiyimini bilməmişik!" vəs.

Ermenilərin bədxalığının, açıq düşmənliyinin kökündən dərđi doldurduğunu gözəl bilirik. Baş "bizimkiların" canfəsanlığını nece izah edək? Cox asan! Elementar paxılılıq öz yerində, amma bizim manqurlar bir orden, bir fəxi adə almaq təxirinə nəyə istəsəniz gedirdilər, onlar həmçinin rus ağalarının ürkəklerindən nələrin keçidiyi, elə bildirlər. Moskva ixticisi Uzeyir bayın kim olduğunu, onun misilsiz müsiqisinin türk-islam mədəniyyəti üçün nə əhamiyyət kəsb etdiyini gözel başa düşürdü. Uzeyir bay milletinin düşmənlerinə nifretini heç vaxt nə gizləndirdi, nə də min bəhəne ilə pərdələmirdi. Belə dəhəni elə özünüküllərin əlləri ilə vurmaq sərfli idi. Övladının olmaması, doğma qardaşının ayrı düşməsi, aqide, məslek dostlarının represiya qurbanı olmaları, mənəvi mühitin cəhənnəmə dönməsi və min dərd-sər Uzeyir bayın sahəhətine ağır zər vurdu. İrtica köhnə kişilər demişkən, onu "çarlatmak" qəranı vermişdi. Kişinin sağlığında əsərlərinə müdaxile etməye başladılar. "Arşın mal alan" filmi çəkiləndə baş vermiş xoşagelmez, ikrət doğuran vajipləndən danışmadan çıxınırmış. Uzeyir bay neçə nəfərin yanında onun müsiqisine nankorcasına toxunma lazımı sözləri demişdi. 1967-ci ildə dahiımızın heyət yolu-

daşı Melike xanım Nazirə sovetinin sadri Əlihanova erizə ya-zaraq Üzeyir müsiqisinin nankorlardan, xaltruçı rejissorlardan qorunmasını tələb etmişdi.

Şəxəsən mən, istənilən görüşdə, istənilən audioriyada "O, olmasın, bu olsun" kimi sənət inci-

na, kommunist ideologiyasına qulluq etmiş "korifeylerin" töremlərinin ixtiyarıdır. Uzeyir bayın 16 əsərin ifa olunmasından mən yəzanda, gözleyirdim ki, hamı da olmasa Şuşa xarabalıqları içinde əl-gol oynada-oynada bizləre vətənpərvər-

Şəxəsən mən, istənilən görüşdə, istənilən audioriyada "O, olmasın, bu olsun" kimi sənət inci-sinin başına gətirilən oyunlardan danışib, ittihadları bir-bir sübut edə bilərəm. Bu barədə mən dəfələrlə yazmışam, orta səviyyəli əyalət yazarı Sabit Rəhmanın, rejissor Seyidzadənin uydurularını, bağışlanılmaz qəbahətlərini göstərmişəm.

Sinin başına gətirilən oyunlardan danışib, ittihadları bir-bir sübut edə bilərəm. Bu barədə mən dəfələrlə yazmışam, orta səviyyəli əyalət yazarı Sabit Rəhmanın, rejissor Seyidzadənin uydurularını, bağışlanılmaz qəbahətlərini göstərmişəm.

Əsərin tanınmaz günü salınması, əsas mətnə müdaxilə, aşşentlərin hakim ideologiyaya uyğun dəyişdirilməsi Mərkəzi Komitənin ideoloqlarının teleblərinə cavab verirdi.

...Müstəqillik dövründə də Uzeyir bayın 16 əsəri ifa olunmur. Niye, na üçün? Özüm cavab verirəm, cünki ölkənin ideoloji mühitinin idarə olunması, repertuar məsəlesi, klassik irsin təbliği və s. bu kimi vacib işlər sidq-dilə Moskva üslü-idarəsini

lik barədə mərsiyyəxanlıq edən gülməşəkərlərin səsleri qalxaq. Xainlərin əlləri ilə Şuşa iki gün boş qalanda onların səsleri çıxdı ki, indi de cixsin.

...Cümhuriyyət dövrünün bir marşı da eşidilir. Bir "Heyrət-miz" vardi, hansı cəhənnəmdən gəlmış Resətov soyadı bə lotu onda murdarlıdır. Məclislerdə özünü müsidi aləminin mürşidi kimi aparan Fərhad Bedəlbəyli məger bizim əsas herbi orkestrimiz bə əsəri ifa edəndə qulaq asırı? Tarixi min ilden de çox olan müsiqi abidəmizə kimin ne haqqı var toxunşun? Amma bir gelme rüsu qodunu onu xarablaşdırır. Onların keşiyində duran qeyrəti bestəkarlar da var idi, ifaçılar da. İndi isə heç kim yoxdur. Onu görürsen ki, kiminə hissəsi altında efridə elləməçilik edən küt, nadan "münəffəni" artıq ülvivət zirvesinə yüksəlmiş qədim xalq mahnısını şil-küt edir. Danışan yoxdur!



Firuz HAŞIMOV

İer onun gül kimi himinin yeri-ne "Gəndlik marşını" səsləndir-sinlər! Dəhşətə baxın, Yusif Səmədoğlu-nun oyubazlığı neti-cisində Uzeyir bayın monumen-tal bir əsəri kənarə atılır. Vaxtılı Hüseyn Cavidə, Əhməd Cavadə xalq düşməni deyən atası məm-ləkətə az ziyan vurmüşü, oğul da onun işini tamamladı. Bu da-ğımışa bir ziyan tapılmışdı ki, "pambuq bəylərinin" növbəti avantürasını: qarşısını alsın. İndi dənə danişmaq da olmur, "te-zə" himi təsdiq edilib və o, artıq hər yerde səslenir, gel danış gö-rüm nece danişasın.

...Dünyanın elə ölkəsi yoxdur ki, orada xalqın lazımlı bilib əsrər boyu hifz etdiyi qədim havacat göz bəbəyi kimi qorunmasın. Amma belə şəyərələrə yaxınlıq etməyib, Sovet hökuməti zarnanında heç kimin curat yox idi ki, klassik bir şəriyə, havaya el qaldırsın. Qədim xalq mahnıları ümumiyyətə toxunulmaz sayılırlar. Onların keşiyində duran qeyrəti bestəkarlar da var idi, ifaçılar da. İndi isə heç kim yoxdur. Onu görürsen ki, kiminə hissəsi altında efridə elləməçilik edən küt, nadan "münəffəni" artıq ülvivət zirvesinə yüksəlmiş qədim xalq mahnısını şil-küt edir. Danışan yoxdur!